

Yeni istiftaat (zumar ayı) - 25 /Aug/ 2018

Qadının öz pulundan Allah yolunda xərcləməsi

Sual-1: Qadın ərinin icazəsi olmadan ərinin ona verdiyi dolanışq xərcindən və ya öz şəxsi gəlirindən Allah yolunda xərcləyə bilərmi?

Cavab: Eybi yoxdur və (qeyd edilən halda) ərin icazəsi şərt deyil.

Yarımoturaq vəziyyətdə təşəhhüd

Sual-2: Camaat namazında yarımoturaq vəziyyətdə olan məmum təşəhhüdü camaat imamı ilə birlikdə demələdir, yoxsa imam təşəhhüdü sona çatdırana qədər sakit dayanmalıdır?

Cavab: Təşəhhüdü demək vacib deyil, hər halda müstəhəbdır.

Rəngli ayaqqabı geymək və rəngli yaylıq örtmək

Sual-3: Gənc bir xanımmam. Soruşmaq istəyirdim ki, rəngli ayaqqabı geymək və rəngli yaylıq örtməyin hökmü nədir?

Cavab: Hicab qadının bütün bədənini (üz və əldən başqa) tam örtməklə yanaşı, həm də elə olmalıdır ki, haməhrəmin diqqətini cəlb etməsin.

Dua edərkən qadının örtünməsi

Sual-4: Dua edərkən, yəni məsumlara (ə) salam göndərdiyimiz ziyanətnamə və duaları (məsələn, "Camee-yi-Kəbir" və "Əhd duası" kimi ziyanətnamə və duaları) oxuyarkən qadın mütləq hicablı olmalıdır mı?

Cavab: Qeyd olunan yerlərdə naməhrəm olmazsa, hicab vacib deyil.

Müstəhəb namazların qəza namazı niyyəti ilə qılınması

Sual-5: Müstəhəb namazları qəza namazı niyyəti ilə qılmaq olarmı? Məsələn, iki rükkət gecə namazının yerinə iki rükkət Sübh namazının qəzasını qılmaq kimi?

Cavab: Qeyd olunan halda qılınan namaz qəza hesab ediləcəkdir, gecənin nafilesi yox.

Atanın oğula hədiyyə etdiyi pulun xümsü

Sual-6: Tələbəyəm və atam hər həftə mənə müəyyən miqdar cib xərcliyi verir. Mən də həmin pulları bankda açdığım hesaba yatırıram. İndi mən xüms verməliyəmmi?

Cavab: Atanızın sizə bağışladığı pula xüms düşmür. Amma həmin pulla gəlir əldə edilərsə və xüms ilinin başınadək də gündəlik məisət xərclərinə sərf edilməzsə, sözügedən gəlirə xüms düşəcəkdir.

Yaşda və yolda böyük olanların qeybət məclisi

Sual-7: Ata, ana, xala və sair kimi böyükələr qeybət etidkləri vaxt onlara xəbərdarlıq verməliyəmmi? Əgər verməliyəmsə, bunu necə etməliyəm?

Cavab: Əgər hər hansı məclisdə qeybət ediləcəyini bilsəniz, həmin məclisdə iştirak etməyiniz icazəli deyil. Qeybətə cəhd edilən və ya qeybətə yol verilən bir məclisdə "nəhy əz münkər" etmək (insanları pis işlərdən çökindirmək) üçün şərait olarsa, bunu dilinizi və sözdə etməyiniz vacibdir. Hər halda, bir müsəlmanın qeybətini eşitsəniz, qeybəti edilən adamı müdafiə etməlisiniz.(1)

Əqiqə(2) heyvanları

Sual-8: Əti halal olan istənilən heyvanı "əqiqə" niyyəti ilə qurban kəsmək olarmı?

Cavab: Əqiqə qurbanı qoyun (qoyun və ya keçi), inək və dəvədən olmalıdır. Xoruz, toyuq və bu kimi heyvanları kəsmək kifayət etmir.

Qız və oğlan uşağı üçün kəsilən əqiqənin fərqi

Sual-9: Qız uşağı üçün kəsilən əqiqə ilə oğlan uşağı üçün kəsilən əqiqə fərqlidirmi?

Cavab: Fərqi yoxdur. Amma müstəhəbdir ki, oğlan uşağı üçün erkək və qız uşağı üçün diş heyvan əqiqə edilsin.

Murdar olmuş heyvanın qeyri-müsəlmana satılması



دفتر مقام معظم رهبری
www.leader.ir

Sual-10: Əgər bir heyvan murdar olarsa və ya şəri qaydalara uyğun kəsilməzsə, həmin heyvanın ətini və o ətdən hazırlanmış məmulatları qeyri-müsəlmanlara satmaq olarmı?

Cavab: Həmin əti - istər müsəlman olsun, istərsə də qeyri-müsəlman - yemək məqsədi ilə heç kimə satmaq olmaz.

Dəniz bitkiləri

Sual-11: Yemək hazırlanmasında dəniz bitkilərindən istifadə etmək olarmı?

Cavab: Eybi yoxdur.

İbadətdə vasvasılıqə etinə etmək

Sual-12: İbadətlərdə vasvasılıqə etinə etmək haram olmaqla yanaşı, əməlin də batıl olmasına səbəb olurmu?

Cavab: Vasvasılıq üzündən namazda hərkətlərin təkrar edilməsinə icazə verilmir və təkrarçılıq namazı batıl edir. Habelə vasvasılıq üzündən qiraəti və zikrləri təkrarlamaq olmaz. Bu davranış, ehtiyat vacibə əsasən əməli batıl edir. Amma dəstəməz və qüsldə vasvasılıq üzündən əməlin təkrar edilməsi haram olsa da, qüsə və dəstaməzi batıl etmir. Bir şərtlə ki, qüsə və dəstamazın düzgünlük şərtlərindən biri pozulmamış olsun. Dəstəməzdə sol əli iki dəfədən çox yumaq və ya dəstəməzdən kənar su ilə məsh edilməsini buna misal göstərə bilərik.

1. “Qeybəti edilən adamin müdafiəsi” deyilərkən qeybət edən adamin qeybəti olunan adama aid etdiyi sözlərin inkar edilməsi nəzərdə tutulur. Məsələn, “Filənkəs haram və nəhaq mal yeyib” deyilərkən, biz “Haradan bilirsən? Bəlkə alver edib, bəlkə halal mal olub” deməliyik. Əgər vəziyyət yozula biləcək həddə olmasa, onda “Ola bilsin artıq tövbə edib, Allahdan bağışlanma diləyib” deməliyik.

2. Əqiqə - Uşaq doğulduğdan sonra onun adına kəsilmiş qurbanlıq heyvana deyilir. Əqiqə qurbanını uşaq dünyaya gəldiyi həftə, ona ad qoyduğdan sonra kəsmək müstəhəbdır.